

**Müstəqillik dövrü çoxmetodlu
Azərbaycan ədəbiyyatı**

**Nəriman Həsənzadənin "Nuru Paşa" poemasında
Türkiyə və Azərbaycan birliyinin bədii tərənnümü**

Jala Əliyeva

Filologiya elmləri doktoru, Azərbaycan MM-in Ailə, qadın və uşaq
məsələləri komitəsinin sədr müavini. Azərbaycan
E-mail: jale-aliyeva@hotmail.com

Annotasiya. Türk dünyası xalqlarının birliyi və müttəfiqliyi ideyası hələ XX əsrin avvalılardan ictimai-siyasi müstəvidə olduğu kimi, ədəbi cameadə də söz-sənət adamlarını daima düşündürmişdir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında bu mövzuda yazılmış və həqiqi ədəbiyyat hadisəsinə çevrilmiş əsərlərdən biri də Xalq şairi Nəriman Həsənzadənin XX əsrin Qəhrəmanlıq dastanı - "Nuru Paşa" poemasıdır. Poema tarixi əsər olmaqla yanaşı, həm də bu günümüzə çox yaxından səsləşdiyi üçün aktual və önməlidir. Hətta əsəri oxuducaq sanki son günlərdə yaşadığımız və Azərbaycan tarixinə qəhrəmanlıq dastanı kimi yazılıcaq II Qarabağ – Vətən müharibəsi zamanı xalqımızın qardaş Türkiyə ilə sarsılmaz birliyinin, həm xalq, həm də dövlət səviyyəsində ən yüksək dəstəyinin şahidi olduğunu hadisələri izləyirik. "Nuru Paşa" poemasını bu gün gündəmə gətirən ənəməli cəhət də məhz qardaş, cyni soydan boy atan Türkiyə və Azərbaycanın həmrəyliyini nümayiş etdirməsi, bu birliyin təsadüfi olmayıb tarixlərdən gəldiyini hər kəsin, xüsusilə də ona mane olmağa çalışanların diqqətinə çatdırması, əsərin hər misrasının "marş" ruhunda yazılması, xalqımızda, daha çox da gənc nəsildə mübariz döyüşkən ruhu alovlandırması, vətənpərvərlik hissələrini coşdurması, vətəni düşmən işğalından xilas etmək üçün əsl savaş ovqatı aşılmasınadır.

Açar sözlər: türk xalqları, ümumtürk birliyi, ədəbiyyat, Nəriman Həsənzadə, "Nuru Paşa", qəhrəmanlıq dastanı

Məqalə tarixçəsi: göndərilib – 12.10.2020; qəbul edilib – 19.10.2020

**Artistic expression of Turkish-Azerbaijani unity
in the poem "Nuru Pasha" by Nariman Hasanzade**

Jale Aliyeva

Doctor of Philological Sciences, Deputy Chairman of State Committee for Family,
Women and Children Affairs of the Republic of Azerbaijan. Azerbaijan
E-mail: jale-aliyeva@hotmail.com

Abstract. The idea of unity and union of the people of the Turkic world has always been in the minds of experts in creativity in literary community, as well as in the socio-political sphere since the beginning of the 20th century. One of the works written on this topic in the Azerbaijani literature of the period of independence and which has become a real literary event is the poem "Nuru Pasha" by the national poet of the 20th century Nariman Hasanzade. The poem is not only a historical work, but also relevant and important, because it sounds very close today. Even reading the book, we become witnesses of the events of the last days, when we witnessed the unshakable unity of our people with fraternal Turkey and the highest support at the national and state levels during the Second Karabakh-Patriotic War, which will go down in the history of Azerbaijan as a heroic epic. The most important aspect of the poem "Nuru Pasha" today is the demonstration of

solidarity between fraternal Turkey and Azerbaijan, that this union is not accidental and comes from history, especially those who are trying to prevent it. It was written in the spirit of the people in order to inflame the fighting spirit of our people, especially in the younger generation, to awaken feelings of patriotism, to instill a true spirit of war in order to save the country from enemy occupation.

Keywords: Turkic peoples, Turkic unity, literature, Nəriman Həsənzadə, "Nuru Paşa", epics of heroism

Article history: received – 12.10.2020; accepted – 19.10.2020

Giriş / Introduction

Yəqin ki, bir neçə il öncə (2013) Azərbaycan Prezidenti İlham Əliyevin TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirərkən səsləndirdiyi və bəlkə də, o zaman coxlarının inanmadığı, lakin bu gün real gerçəklilikə çevrilənisi yolunda ilə növbədə Türkiyə və Azərbaycan dövlətlərinin azmına fəaliyyət göstərdiyi uzaqqorun və möhtəşəm fikri hər kəs yaxşı xatırlayı: "XXI əsr türk dünyası əsri olmalıdır!" Əlbəttə, yüksək siyasi məktəb keçmiş dövlət xadiminin bu sözləri təsadüfi deyilməmişdi. Tarixini və xalqının, umumtürk millətinin keçmiş gəldiyi keşməkeşli yolları yaxşı bilən, ondan müasir dövr və xüsusilə də galacək üçün nəticə çıxaran, multikultural və tolerant dəyərlərə hörmətlə yanaşın, milli-mənəvi köklərinə dorindən bağlı olan Azərbaycan Prezidentinin yeddi il əvvəl dediyi sözlər bu gün real gerçəklilikə çevrilir. Bir türk günlərimizin canlı şahidişirlik.

Təməli hələ keçən əsirin əvvallarında Mustafa Kamal Atatürk, daha sonralar isə Heydar Əliyev tərəfindən qoyulmuş və bu gün fəxrlə etdiyimiz, qırurlandığımız türk xalqlarının birliliyi ideyasının gerçəkləşdiriləcək artıq bütün dünya, beynəlxalq ictimaiyyət görür və dərk edir ki, türk dövlətlərinin hərbi və müttəfiqliyi qəcələnməz bir prosesdir, "nə qdər cəhdələr edilsə də, onu geriye dondurmək və angollamək tarixinin məntiqini dayışmək qdər qeyri-mükündür" [2].

Əsas hissə / Main Part

Türk dünyası xalqlarının birliliyi və müttəfiqliyi ideyası hələ XX əsrin əvvallarından ictimaiyyəti müstəvidə olduğu kimi, ədəbi cameadə də söz-sənət adamlarını daima düşündürməsdür. Sovet dövründə bə mövzuda açıq-əşkar yazmaq, arzu və istəklərini, gerçək dosta, qardaşa rəğbətini bildirmək, duşmənə mifratını ifadə etmək diktatura rejiminin tələblərinə görə mümkün deyildi. Doğrudur, illərdə də cəsərətli söz-qələm sahibləri səfirlərlə mənalar və dolayı yollarla fikirlərini çatdırıma, xalqın yaddaşını "fazaləməyə", unutqanlıya yol verməmişlər həmçə cəhd göstərmişlər. Lakin dövlətimiz müstəqillik əldə etdikdən sonra şair və yazıçılarımız artıq həqiqi söz azadlığını qovuşaraq daima qəbələrində yaşıtlıqları mövzulara, o cümlədən umumtürk birliliyi, Türkiyə-Azərbaycan qardaşlığı mövzularına müraciət etmişlər.

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında bu mövzuda yazılmış və həqiqi ədəbiyyat hadisəsinə çevrilmiş əsərlərdən biri də Xalq şairi Nəriman Həsənzadənin XX əsrin Qəhrəmanlıq dastanı - "Nuru Paşa" poemasıdır. Poema 1918-ci ilin iyulunda Türkiyə dövlətinin qararı ilə Azərbaycan rus-bolşevik-dəşnək birləşmələrinin təcavüzündən qorumaq üçün Bakıya göndərilən orduya başlıq edən, xalqımızın sevimliyi, həmçən böyük sevgi və cəhfiramla xatırlanan maşhur türk sərkərdəsi Nuru Paşanın şəxsində Türkiyə-Azərbaycan birliliyinin tərənnümü məsələ olunmuşdur. Məlumdur ki, türk və azərbaycanlı əşgərlər Türk-Islam Ordusunun tərkibində Azərbaycanın müstəqilliliyini beşikdə boğmaq üçün birləşən, qəllər törədərək bir neçə şəhərimizi sələ keçirən erməni daşnaklarına və rus bolşeviklərinə qarşı ciyin-ciyin vuruşmuşdu. Şəhid olmuş türk əşgərlərinin şərafını Bakının ən hündür yerində - Dəğüstü Parkda - Şəhidlər Xiyabanında 1999-cu ildə abidə ucaldılmışdır.

Akademik Nizami Cəfərov Nəriman Həsənzadənin poemə yaradıcılığından bəhs edərkən yazar: "Zumrud qıştı", "Nəriman", "Kimin suah var?", "Nuru Paşa"... kimi poemalarında şair

qəhrəmanların tərcüməyi-halını məhz mənsub olduğu millətin tərcüməyi-halı səviyyəsinə qaldırı: klassik dastanlardan gələn tabii bir yaradıcılıq enerjisi (və estetikası) ilə inandırır ki, adı insan da, böyük şəxsiyyət adı milli tarixi missiya dəsyir... Millət o zaman millət olur ki, adı insanın yüksəltsin, böyük şəxsiyyətinə tanışın, ictimai yaddaşına (tarixinə) yazılın ornvaya çevirsin..." [1, s. 7].

Nəriman Həsənzadənin "Nuru Paşa" poeması Azərbaycan tarixinin dönüs məqamlarından birini sözlə əbədişdirən bədii-tarixi əsər olmaqla yanaşı, həm də bu günümüzə çox xaxımdan sosİdiyi üçün aktual və önməlidir. Hətta poemanı oxuduqca sanki son günlərdə yaşadığımız və Azərbaycan tarixinə qəhrəmanlıq dastanı kimi yaşılacaq II Qarabağ - Vatan müharibəsi zamanı xalqımızın qardaş Türkiyə ilə sarsılmışlıq yaranıb, həm xalq, həm də dövlət səviyyəsindən on yüksək dəstəyinin şahidi olduğumuz hadisələri izləyirik. Erməninin xanəti, ona dəstək verənlərin ikişüzlülüyü əsərdə boyuk qazab və hiddət hissələri ilə verilmişdir. Bu hissələr son günlərdəki hadisələrdə hər birimiz qəlbindən keçən duygularıdır: yalnız birçaq farq var: o zaman doyus meydani asasan Bakı, Salyan, Kürdəmir və s. şəhərlərimiz idı, indi isə Azərbaycanın Yuxarı Qarabağ bölgüsü və onunla birləşdirən bütün Azərbaycan. Bu günlərdə vətənimiz hər bir qəriş "cəbhə bölgəsi" idı, hər birimiz əsgər, hər ana şəhid anası, qəhrəmancasına şəhid olmuş öğullar isə hər birimiz özvlədi...

Sənət əsərinin təkəc yazılılığı zamanın və coğrafi məkanın məhdudlaşmayıb əbadiyyasın, yəni bütün dövrlərdə aktual olması müəllifi dir, təqnidçi və oxucuların da hər zaman maraqlandıran problemlərindən. Elə Xalq şairinin özü də kitabına yazdığı "Müallifdən" başlıqlı on sözündə bu barədə qeyd edir: "Məlumdur ki, Homerdən, Nizamidən üzübəri sənətkarlar bütün əsrlərdə çəgədələr. Yaradıqları əsərlərə görə də yaşadıqları epoxaya qiyomat verilir" [3, s. 11].

"Nuru Paşa" poemasını bu gün gündəmə gətirən onomali cəhat məhz qardaş, cyni soydan boy atan Türkiyə və Azərbaycanın hamrəyiliyi nümayiş etdirməsi, bu birlinçin tasadufı olmayan tarixlərdən geldiyini hər kəsin, xüsusilə də ona mane olmağa çalışanların diqqətini çatdırması, əsərin hər misrasının "marş" ruhunda yazılması, xalqımızda, onun gənc nəslində mübariz doyusun ruhu alovlandırması, vətənpərvərlik hissələrini coşdurması, vətəni duşmən işğalından xilas etmək üçün əslavaş ovqatı aşılmasına.

Türk bayraqı yellənirə, -
İstiqbaldan
xəbər verir.
Zaman Türkün tarixinə
türksoylu
İskəndər verir [3, s. 19].

Bu gün də bütün Azərbaycan "bir daha enməyəcək" üçrəngli bayrağımıza və Türkiyənin ayıldızlı qırmızı bayrağına bürünmüştür.

Bayraq vətənsiz olanda,
itr –
ayaqlar altında [3, s. 20].

Bu gün Azərbaycan dövlətinin müstəqillik əldə etdikdən sonra yeritdiyi düzgün daxili və xarici, iqtisadi siyaset nəticəsində bayrağımız da var, bütün vətənimiz də, İstiqlalımız da! Çünkü poemada deyildiyi kimi:

Türk qılıncı parlayanda
tarixə
İstiqlal yazır [3, s. 22].

Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan əşgəri bütün dünyaya bir daha subut etdi ki, mübarizə anı gələndə, türkün doyus ruhu alovlananda heç bir güc, heç bir qüvvə onun qarşısında dayana bilməz. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Bizi heç bir qüvvə dəyandırıb bilməz!"

Poemadan gətirilən yuxarıdakı parçada qəhrəman komandan Nuru Paşa haqqında deyilən "Zaman Türkün tarixinə türksoylu Iskandar verir" fikrini bu gün o qəhrəmanlıq, sərkərdəlik missiyanı şərəflə yerinə yetirən Ali Baş Komandan İlham Əliyevə şamil etmək olar.

Müəllif "tarixdən külə yox, odu götürməyə çalıdım. Ola bilsin ki, odqarışq kül də gəlib" [3, s.12] deyir. Bəli, əsərdə şikayət, ağınbı-sıssamaq, kómak, yardım istəmək kimi mübarizə ruhu zəifləndən misrlar yoxdur. Şair dayanışın yalnız ədalət istəyir, ali ədalət. Çunki öz qüdrətini də bılır, haqlı olduğunu da, haqq uğrunda savadığını da, bù savadşa böyük arxa-dayğaya givindiyim da. "Qardaşın-qardaşa kömək olunmuş şəkli, surəti, əksi belədi. Bu gəlişlə "axasiza arxa golur, qıcası golur, tufan golur, qovga golur..."

"Çökəmeyeçək türk milləti" –
deyir hərbiyyə naziri

Önər Paşa.

Sərvəncəmdə
bu, birbaşa.

Vətən səni şəhid verir,

Girov qoyur

Nuru Paşa [3, s.18].

Bu gün də Türkiyənin müdafiə naziri Hulusi Akar öz əsgərlərini – məhəmmətciklərini Azərbaycanın Yuxarı Qarabağ bölgəsinə, əldə edilmiş razılışmanın yerinə yetirilməsinə nəzarət etmək üçün göndərir. Yani poemadakı xüsusi isimləri bugünkü reallığla əvəzlaşdır, əsərin son mübarizəmizə hər edildiyinən dünənə bilərik. Bu gün Türkiyənin dövlət rəsmilərinin ən yüksək kurslərdən "Biz qardaş Azərbaycanın hər zaman yanındıq və garakşara, hər cür dəstək göstərməyə hazınq", - deyə bütün dünyaya bəyanat verməsi təsadüfi deyil. Biz bütün dünyaya, Ulu Öndərindən dediyi kimi, "Bir millət, iki dövlət" olduğunu bir daha sübut etdik. Tarixdən və onun bədii ifadəsi olan ədəbi örnəklərdən, o cümlədən da "Nuru Paşa" poemasından bu sevginin və qarşılıqlı dəstəyin təsadüfi olmadığını, dərin tarixə və zəngin əmənənlər malik olduğunu görürük. Biz tarixdən dərs çıxarımağı bacardıq. Türk millətləri "türkün türkənən başqa destə yoxdur" – fikrini dərk etməyin, ümumtürk birliliyinin vacibliyini bütün dərinliyi ilə anlamışdır. Təsadüfi deyil ki, əsrlər boyu türkün məzəh bələ birliliyindən qorxub ehtiyat etmiş, bù birliliyə mane olmağa, türk xalqları arasında hər vasitə ilə sünə nisqə salmaq çalışmışlar. Lakin bu gün iki müdrik liderin – İlham Əliyev və Rəcəb Tayyib Erdoğanın uzaqgörənliliyi və vətənpərvərliyi sayəsində düşmənlərin bütün hiylələri alt-üst edilmiş, bu möhtəşəm və əbədi ittifaqə nail olmuşdur.

Nəriman Həsənzadənin poemasının baş qəhrəmanı Nuru Paşadır – "Qardaş Azərbaycanın türkün manafeyi hər bir türk üçün müqəddəsdir", – deyən Nuru Paşa. Poema haqqında fikirlərini bölüşən Sərvəz Hüseynoğlu yazar: "Qardaş Azərbaycanın türkün manafeyi hər bir türk üçün müqəddəsdir" düşüncəsiylə yaşayış qəhrəmanlıq abidəsinə çevrilən Nuru Paşanın obrazı şair tərəfindən son dərəcə parlaq cıxıqlırla verilib. "Türk qılıncı parlaryunca tarixa istiqələl yazar" amalından doğulub bu poema – N.Həsənzadə Ənəvər Paşanın "Çökəmeyeçək türk milləti" inamını əbədi quruluşa çağırış sərvəncəmi kimi dayarlaşdırır" [5].

Poemada təkcə tarixi izləmirik. Ümumiyyətə, müəllif tarixi hadisələrin gedisini ardıcılıqla təsvir etməyi qarşısına məqsəd qoymamışdır. Əsərdə bütövlükdə türkçün xarakteristikası verilir:

Türk dəsündən süd amıbsa,
türkə bəsdi.

Türk laylası eṣidəsə,
türk dənməzdə.

Türk belindən galıbsə,
türk basılmazdı.

Türk nalısı eṣidirsə,
türk almazdı.

Ildırım! – de, türkə - azdi [3, s.20].

Vətən uğrunda döyüsha qatılan hər bir əsgər ölümü gözü önünə alır. Hər qarış torpaq üçün canından keçməyə hazır olan igid oğullarımızın bu fədakarlığı sayəsində bu gün Azərbaycan bütün dünyaya yenilmez, təcrübəli və hazırlınlı orduya sahib olduğunu göstərdi. İşğaldən azad edilmiş hər qarış torpağımızda vətən ovladlarının qanının izi var. Bu şərəflə tarixi hər zaman qalbimizdə əbədi yaşayacaq şəhidlərimiz qanları ilə yazıblar! O zaman da belə olub, indi də belədir! Şair də yazar:

Altı qandı, üstü qanlı

göz yazılı

bu torpağın [3, s.21].

Azərbaycan xalqı bu torpaq uğrunda canından keçən, milliyyətindən və mənsub olduğu etnik qrupdan asılı olmayaq (I və II Qarabağ müharibələrində qeyri-azərbaycanlı Azərbaycan vətəndaşlarını – Azərbaycan Milli Qəhrəmanı yəhudü Albert Aqarunov və başqalarını hər zaman chıtıramış adıdır) hər bir şəhidin xatirəsinə həmişə uca tutmuşdur. Uzun illər sovet rejİMİ şəraitində "Türk" adı çəkmək nə qədar yasaqlansa da, xalqımız Bakının azadlıq uğrunda şəhid olmuş "Türk məhəmmətciklərini" və onların fədakarlığını hər zaman böyük minnətdələq hiss ilə yad etmişdir. Poemani türk dilinə uyğunlaşdırın (bilərkən "tərcümə edən" yazırıq). Büyük Sabir demişkən, "Osmanlıcada tərcümə turka" nə deməkdir? tanınmış türk şairi İsmət Bora Binallı yazar: "Məni an çok tasırlandırın isə Bakida, xüsüsən də Şamaxıda türk məzəməri göstərildən ehtiram və böyük türk komandanı Nuru Paşa göstərildən vəfa duygusu olmuşdu. ...Şamaxıdakı türk şəhidinən məzəri daima azəri türkərinin hörmətlə yad etdikləri bir ziyyarətgahə qərviilmişdir. ...Uzun müddət ruslar torşından müxtəlif təzyiqlər göstərilməsinə baxmayaraq bu məzərlərə olan hörmət və diqqət azalmamışdır" [6].

Nəriman Həsənzadənin "Nuru Paşa" poeması həm də öyrədir: dost-düşmənin kim olduğunu unutmamağı, tarixdən ibrət götürməyi, unutqanlılığın acı nəticələrini öyrədir, erməni vəhşiliyinin sərhəd tanımadığını, bunun zaman-zaman təkrarlandığını, bundan sonra da ehtiyatı oldən verməyin təhlükəli olı biləcəyini dənə-dənə yaddaşlara yeridir:

Kəndləri yandırırdılar,

Türkəri odlayırdılar.

Ayaglayıb meyişləri,

üstündən

adıylarırdılar.

Dilimizi kəsirdilər, -

türk dilidi –

deyirdilər [3, s.30].

1918-ci ildə də belə olub, doxsanlarda da belə oldu. Dəhşətli Xocalı faciəsini, Ağdaban müsibətinə yaşıdı. Lakin sonunda qisasımızı aldıq. Həm da xain düşmən kimi gecə dinc əhaliyə hücum edərkə deyil, Ali Baş Komandanın dediyi kimi, cəbhədə, döyüş meydanında qəhrəmancasına döyüşərək aldıq qisasımızı. Heç bir texnikadən istifadə etmədən, üzbüüz, əlbayaxa döyüşərək Şuşanı azad etməkla aldıq qisasımızı mənşər düşməndən.

1918-ci ildə xilaskar Türk ordusu Nuru Paşanın sərkərdəliyi ilə qardaşının dadına çatır. Bu gün mənşəti erməni Türkiye qoşunlarının Azərbaycanın Yuxarı Qarabağ bölgəsinə gəlməyindən necə qorxub ehtiyat edirəsə, o vaxt da Nuru Paşanın galışından o cür narahat idi. Şair xain düşmənin bu təşvişini və bunun əksinə olaraq, yerli camaatin sevincini sərbəst saatlarında ifadə etmişdir:

Ermanılars pusqudaydı

top-tüfəngla.

Gəncəlilər – yol üstündə -

duz-çorəkla.

Gözləyirdi göydən enan

bir xilaskar mələk kimi [3, s.21]

Vətənimizin zəngin sərvəti, səfali təbiəti həmişə ona yad gözlərin dikilməyinə səbəb olmuşdur.

*Göz dağdır neft, Allahum,
əsiriyik
bu sərvətin* [3, s.24].

Xain qonşuların bədxahlıqları ilə bərabər, Azərbaycan Avropa imperializminin ona uzanan qollarını da kəsmək üçün mübarizəyə qoşulmağa məcbur olmuşdur. Kənarda dayanıb Azərbaycanın məğlub olacağını, zəif düşəcəyini və bundan istifadə edərək öz məqsədlərinə çatacaqları günü gözləyən bədxahları şair "leş axtaran quzğun" a bənzədir:

*Leş gəzirlər,
Allah, Allah, -
gör nə qədər
quzğun gəlib.
Azərbaycan, başın üstü
Turk Qaratalı qanad garib* [3, s.23].

Əsərdə müəllisin diqqətə çatdırmaq istədiyi məqamlardan biri də türkün şanlı qəhrəmanlıq və qəhrəmanlar tarixidir. Şair yeri gəldikcə, dünyanın yarısını öz hakimiyyətləri altına almış türk xaqanlarını xatırladır:

*Səlcuqların olı çatmir
bu haraya,
şahı matdı.
Şah babam Eldəniz yaitmr,
Atabaylər
narahatdı.
Xətainin qılincını
göndərərdi
Səfəvilər,
dilində "Allahu-Əkbər!",
Türkün qılinc ləhcəsində
dənişardı
erməniylə* [3, s.26].

Poema çox nikbin sonluqla bitir. Və bu gündən baxıqdə şairin uzaqqorənliyinə heyran da qalırıq. Şair "Nə qədər ki, almamışq Zəngəzuru, Qarabağı" Nuru Paşalar doğulacaq, - deyir.

*Ey türk oğlu!
haraylasan
onu nə vaxt, -
Nuru Paşa
doğulacaq,
doğulacaq,
doğulacaq
ela o vaxt!* [3, s.34].

Nəticə / Conclusion

Bəli, Nuru Paşanın varisləri bu gün doğuldular! Vətənimizin bir qarışının da olsa, düşmən tapdağı altında qalmaması üçün savaşdır. Nuru Paşalar sabah da doğulacaq! Gələcək quruculuq və sülh-əminanlıq naməni mübarizələr üçün doğulacaqlar!

Ədəbiyyat, poeziya həmişə tarixə yoldaşlıq etmişdir. Tarixi – tarixi mənbələrdən, sənədlərdən daha geniş tabliğ etmiş, öyrətmüşdür. Azərbaycanın Xalq şairi Nəriman Həsənzadənin tarixi mövzularla qələmə aldığı əsərləri, cümlədən "Nuru Paşa" poeması da hələ bundan sonra da nə-çə-neçə nəsillərə, bizi lər türkün qəhrəmanlıq tarixini, Türkiye və Azərbaycan dövlətlərinin birgə mübarizə tarixini öyrədəcəkdir.

Ədəbiyyat / References

1. Cəfərov Nizami. Poemə sənəti. Və Nəriman Həsənzadənin poemaları. N.Həsənzadə. Seçilmiş əsərləri. 7 cildə. 2-ci cild (Poemalar). Bakı.
2. Fəziyev Cavanşir. BIRLIK – taleyiizdir.
3. Həsənzadə Nəriman. Müəlliflər. N.Həsənzadə. Seçilmiş əsərləri. 7 cildə. 2-ci cild (Poemalar). Bakı. http://wap.525.az/?name=wapxeker&news_id=10956
<http://www.anl.az/down/meqale/edebiyat/2010/decabr/146098.htm>
<http://www.anl.az/down/meqale/edebiyat/2013/oktyabr/329708.htm>
4. Hüseynoğlu Sərvəz. Bir çağınşı sərəncamı əbədi bir quruluşa // "Ədəbiyyat qəzeti". 2013, 4 oktyabr.
5. Hüseynoğlu Sərvəz. Eşidir şairi, dünya kar deyil. // "Ədəbiyyat qəzeti", 2010, 10 dekabr.
6. İsmət Bora Binatlı. Nuru Paşa. "Ədəbiyyat qəzeti", 2010 28 may. s.1, 5. <http://www.anl.az/down/meqale/edebiyat/2010/may/121887.htm>
7. Isa Həbbəbəli. Ədəbi şəxsiyyət və zaman. Bakı, Elm və təhsil, 2019.

Художественное воспевание турецко-азербайджанскому единству в поэме Наримана Гасанзаде "Нуру паша"

Жале Алиева

Доктор филологических наук

Заместитель председателя Государственного Комитета по Проблемам Семьи, Женщин и Детей Азербайджанской Республики. Азербайджан

E-mail: jalc-aliyeva@hotmail.com

Резюме. Идея единства и союза народов тюркского мира всегда была в умах знатоков творчества в литературном сообществе, а также в социально-политической сфере с начала XX века. Одним из произведений, написанных на эту тему в азербайджанской литературе периода независимости и ставших настоящим литературным событием, является поэма "Нуру паша" народного поэта XX века Наримана Гасанзаде. Поэма не только историческое произведение, но еще и актуальное и важное, потому что звучит очень близко на сегодняшний день. Даже читая книгу, мы становимся свидетелями событий последних дней, когда мы стали свидетелями незыблемого единства нашего народа с братской Турцией и высочайшей поддержки на национальном и государственном уровнях во время Второй Карабахской-Отечественной войны, которая войдет в историю Азербайджана как героический эпос. Самым важным аспектом поэмы "Нуру паша" сегодня является демонстрация солидарности между братской Турцией и Азербайджаном, того, что этот союз не случаен и исходит из истории, особенно тех, кто пытается его предотвратить. Он написан в духе народа, чтобы разжечь боевой дух нашего народа, особенно в молодом поколении, пробудить чувства патриотизма, привить настоящий дух войны, чтобы спасти страну от вражеской оккупации.

Ключевые слова: тюркские народы, тюркское единство, литература, Нариман Гасанзаде, "Нуру Паша", эпосы героизма